

# İşıqlı əməllərin sönməyən ulduzu

**C**əmiyyətdə layiqli yer tutmaq, səni tanışanların, hətta tanışanların belə sevgisini qazanmaq üçün Tanrıının yazdığını ömür pa-yı bir o qədər də önməli deyil. Bəzən həyatın enişli-yoxuşlu yolla-rında kövrək addimlarını atan bir gənc, dünyagörmüş, müəyyən həyat təc-rübəsinə malik bir ahildən daha gərəkli olur. Demək ki, həyatın mənəsi uzun ömür sürmək, çox yaşamaqda deyil, onu necə yaşamaq, bu gəlinli-ge-dimli dünyada necə iz qoymaqdır... O, 34 illik qısa ömrüñə ailəsinin, doğ-malarının, dost-tanışının, çevrəsində olan bütün insanların məhəbbətini siğdırıa bilmişdi. Həlim, yumşaq xarakteri, xoşxasiyyatlılıyi, bir də fitri istedadi ilə qazanmışdı bu məhəbbəti.

Fuad Seyidzadə 1938-ci il iyun ayının 16-da Bakıda dövrünün ictimai-siyasi və mədə-niyyət xadimi, istedadlı jurnalist, tərcüməçi Bağır Seyidzadənin ailəsində dünyaya gəlmişdi. Xalq şairi Rəsul Rzadan sonra Azərbaycanın ikinci kinemotoqrafiya naziri olan B.Seyidzadə müxtəlif məsul vəzifələrdə, həmçinin Təbrizdə konsul işləyib. Atasının işi ilə əlaqədar ailəsi ilə birlikdə bir müddət Təbrizdə yaşayan Fuad Seyidzadə ilk ibtidai təhsilini burada almış, Bakıya qayıtdıqdan sonra 6 sayılı orta məktəbdə oxumuşdur. Hələ kiçik yaşlarından rəs-samığa böyük həvəs göstərən, uşaq fantaziyası, duyu və dü-şüncəsi ilə bir-birindən maraqlı rəsm əsərləri çəkən Fuad orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə sənəd vermiş və xalq rəssamı Mikayıl Abdullayevin rəyinə əsasən birbaşa ikinci kursa qəbul edilmiş, burada böyük həvəslə rəssamlıq sənətinin sirlərinə yiyələnmişdi. Bundan sonra Azərbaycan Politexnik

Institutunun memarlıq fakültəsində və Moskva Memarlıq İnstitutunda ali təhsil almışdır. Tələbəlik illərindən professional yaradıcılıqla məşğul olan Fuad beynəlxalq müsabiqələrdə iştirak etmiş, klassik, milli, modern üslubda çəkdiyi əsərləri müxtəlif mükafatlara, təltiflərə layiq görülmüşdür. Kubanın paytaxtı Havanada keçirilən müsabiqədə "Sumqayıt - peyk şəhər" layihəsinin yüksək yerə layiq görülməsi onun sevib-seç-diyi sənət yolunda ilk uğurlu addımı idi.

60-cı illərdə paytaxtda tikilən mikrorayonların layihələrini hazırlayarkən Fuad Seyidzadə ya-sayış komplekslərinin hər cür şəraitlə təmin olunması üçün modern üslubdan istifadə edirdi. O, həmçinin Xalq rəssamı Ömər Eldarovla birgə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlı döyüşçülərin Sevastopol şəhərində xatirəsini əbədiləşdirmək üçün ucaldılmış "Sapundağ" abidə-kompleksinin müəllifidir. Heykəltəraş Tokay Məmmədovla birgə həyata ke-

çirdikləri layihələrin ən uğurlu nümunəsi isə Sankt-Peterburqdakı "Bakı" restoranıdır. Tokay Məmmədov xatirələrində qeyd edirdi ki, Fuad çox incə təbiətli, yüksək zövqlü insan idi. Bəzi insanlar mütləq musiqi duyu-muna malik olduğu kimi, o da mütləq zövqə malik idi. Eyni zamanda, o, hər şeyi böyük peşəkarlıqla yerinə yetirirdi.

Dünyaya gəlisi ilə ailəsinə se-vinc, xoşbəxtlik gətirən Fuad vaxtsız gedişi ilə bu dünyani əzizlərinə dar etdi. Yıxılan bir dünyانın yükü isə vaxt ötüb za-man keçdikcə daha da ağırlaşır, çəkilmez olurdu. Yeganə təselli isə yadigarı Ülvı idi. Əziz qar-dasını hər zaman böyük sevgi, məhəbbətlə xatırlayan, onunla bağlı xatirələrini dilə gətirəndə titrəyən ürəyinin çırıntılarına qulaq verib orada Fuadın şən sə-sini dinləyən, ondan yadigar qalan əsərlərində barmaqlarının hərarətini duyan bacısı Dilarə Seyidzadə yazır: "Mənim üçün Fuad hər şey idi. Qardaşım, dos-tum, ən başlıcası idealım. O, çox istedadlı idi və bu istedadı da çox erkən parlamışdı. Lap uşaqlıqdan tələbəliyinə qədər hamıdan seçilirdi. Çox hissəyyatlı, duygulu, uzaqgörən idi. Yüksək zövqü vardı. Təbiəti çox sevirdi. İndi də ondan yadigar qalmış rəsm əsərlərinə baxanda ürəyim titrəyir. Xatırlayıram ki, Fuad bu əsərləri hansı məqamda işləyib. Həyatım boyu mən bu qədər nikbin, işıqlı adamla rastlaşmadım. Bütün kədərimin, xiffəti-

min içində həmişə onun işıqlı si-fətini yada salıram".

Taleyin onunla amansız oyun oynayacağını bilirmiş kimi, cəmi 34 illik ömür kitabına bir-birindən dəyərli səhifələr yazırıdı Fuad və indi bu kitabı vərəqlə-dikcə sanki ayrı-ayrı sənət sahi-bi ilə tanış olursan: memar, rəssam, filosof, musiqişunas, ədəbiyyatçı, kino sənətinin bilicisi... Təsadüfi deyil ki, Xalq rəssamı Toğrul Nərimanbəyov bütün bunları özündə cəm edən Fuad Seyidzadəni işıqlı şəxsiyyət ad-landırır və deyirdi: "O zaman mən böyük tarixi əsəri tamamladım və azərbaycanlı qəhrəmanın təsviri üçün mənə müasir obraz lazımlı id. Mənim prinsipim belədir: əgər tarixi şəxsiyyəti çəki-rəmsə, onda mən həmin obrazda müasir konkret insana əsaslan-malıyam. Məhz Fuad öz görkəmində, daxili aləmində məqsəd-yönlülüyü və romantikanı cəm-ləyirdi və mən öz qəhrəmanımı onun timsalında seçdim".

F.Seyidzadə incəsənətin bir çox sahələrində özünü sınayıb, istedadını, bacarığını kifayət qə-dər nümayiş etdirə də, ulduzu memarlıq sahəsində parlamışdı. Bu səbəbdəndir ki, çoxşaxəli ya-radıcılığına baxmayaraq, onu standart memarlığı qəbul etmə-yen, müasirliklə qədimliyi mə-harətlə qovuşdurən bir-birindən sanballı, dəyərli əsərlər müəllifi, təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda ne-çə-neçə mehmanxananın, resto-ranın, möhtəşəm binaların layi-

hələrini hazırlayan, Azərbaycan memarlıq sənətində öz dəst-xətti olan, yenilikçi, yüksək bədii zövqə, yaradıcı təxəyyülə sahib, milli memarlıq sənətimizin inki-şafında əvəzsiz xidmətləri olan memar kimi tanıyırıq. Azərbay-can Xalq rəssamı Tahir Salahov qeyri-adi istedada sahib olan memar haqqında deyirdi: "Fuad Seyidzadə çoxəsrlik Azərbaycan memarlığına məkanın, həcmi-n ve müstəvinin müasir tərzdə dərk olunması anlayışını gəti-rdi, bütün arxitektura elementləri arasında əlaqəni diqqətlə yox-layaraq onları ahəngdar şəkildə və ümumilikdə, qızıl hissəsinin klassik nisbətləri ilə birləşdir-di". Fuad Seyidzadə Mərkəzi Komitənin təşəbbüsü ilə Bakı Şəhər İcraiyyə Komitəsinin nəzd-dində yaradılmış Xüsusi Layihə-Smeta Bürosuna rəhbərlik etmiş və bir müddət sonra ulu öndər Heydər Əliyevin tapşırığı ilə İçə-rişəhərin ərazisi də bu büroya həvalə edilmişdir.

Vaxtılıq güclü musiqi duyumu ilə maestro Niyazinin diqqətini cəlb edən Fuad Seyidzadə piano-da dünya bestəkarlarının - Mot-sartin, Baxın, Listin əsərlərini məharətlə ifa edir, caz musicisi-nə xüsusi maraq göstərirdi. Bəlkə də Vaqif Mustafazadə ilə ya-xınlıqları da elə buradan qay-naqlanırdı. Xalq yazılıcısı Elçin yazır ki: "Vaqif o zaman "Araz" kinoteatrındakı orkestrde piano çalırdı. Fuadla kinoteatra gedib, Vaqifi gözləyə-gözləyə konsertə qulaq asırdıq...".



Gözəl musiqi duyumuna, özü-nəməxsus rəssamlıq dəst-xəttinə sahib olsa da, sənətdəki arzu və istəklərini memarlıq sahəsində gerçəkləşdirməye qərar verən, istedadi, qabiliyyətli hər za-man seçilən, alicənəbligi ilə bö-yük hörmət qazanan Fuad Se-yidzadənin ömür kitabını vərəq-lədikcə, tanınmış memar, əsra-rəngiz əsərlərin müəllifi olan rəssam, son dərəcə istedadlı, ge-niş dünyagörüşə malik övlad, mehriban qardaş, qayğıkeş hə-yat yoldaşı və ata, könüllərdə özünə abidə ucaldan unudulmaz dost və ən nəhayət, işıqlı əməl-lər sahibi, xeyrxiyə bir insanla rastlaşırsan. Onu tanıldıqca, keçdiyi qısa, lakin mənalı ömür yoluna nəzər saldıqca qeyri-ixti-yari fikirləşirsən, işıqlı əməllərin sönməyən ulduzu idi, Fuad...